

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin

QIYMƏTLƏNDİRMƏ ÇƏRÇİVƏSİ

Məzmun istiqamətləri	Namizədlərdən tələb olunan səriştələr	Mövzular	Təvsiyə edilən materiallar
Rəsmi sənədlər	<i>Azərbaycan Respublikasının rəsmi dövlət sənədləri ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Azərbaycan Respublikasının Konstitusiyası	http://e-qanun.az/framework/897
		Azərbaycan Respublikasının Əmək Məcəlləsi	http://e-qanun.az/framework/46943
	<i>Azərbaycan Respublikasının təhsillə əlaqəli rəsmi dövlət sənədləri ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu	http://e-qanun.az/framework/18343
		Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu	http://e-qanun.az/framework/42543
		Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası	http://e-qanun.az/framework/29145
		Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları	http://e-qanun.az/framework/46052
		Müəllimlərin etik davranış Qaydaları	http://e-qanun.az/framework/28869
		Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi	http://e-qanun.az/framework/21148
		Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında əsasnamə	http://www.tipii.edu.az/noduploads/document/mumi-tahsil-muassisasinin-pedaqoji-surasi-haqqinda.pdf

Rəsmi sənədlər	<i>Azərbaycan Respublikasının təhsillə əlaqəli rəsmi dövlət sənədləri ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Sınıf rəhbəri haqqında əsasnamə	http://www.tipii.edu.az/noduploads/document/sinif-rahbari-haqqinda-asasnama.pdf
		Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası	http://e-qanun.az/framework/37434
		Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları	http://e-qanun.az/framework/34174
		Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası	http://e-qanun.az/framework/19128
		Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları	http://e-qanun.az/framework/1724
		Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları	https://edu.gov.az/upload/file/qaydalar/2014/shagirdlerin-yerdeyishme-qaydolari-06_11_2014.pdf
		Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar	https://edu.gov.az/upload/file/emre-elave/2014/552/sinifden-sinifden-kecirilme-qaydolari.pdf
		Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat	https://edu.gov.az/az/telimatlar/17162
	<i>Uşaq hüquqlarının qorunması, onların müdafiəsi və gənclər siyasəti ilə əlaqəli milli və beynəlxalq sənədlərlə bağlı biliklərini nümayiş etdirir.</i>	Uşaq hüquqları haqqında Konvensiya	https://www.migration.gov.az/content/pdf/5acb09f3100d0_U%C5%9Faq%20h%C3%BCquqlar%C4%B1%20haqq%C4%B1nda%20Konvensiya.pdf
		Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu	http://e-qanun.az/framework/3292
Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu		http://e-qanun.az/framework/1619	

Təlim prosesinin təşkili	<i>Fəaliyyətin planlaşdırılması ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Təlim prosesinin gündəlik (cari) planlaşdırılması	Müəllim üçün metodik vəsaitlər
		Təlim prosesinin illik (perspektiv) planlaşdırılması	Müəllim üçün metodik vəsaitlər
	<i>Dərsin təşkili ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Məzmun standartların reallaşmasına istiqamətlənmiş dərs modelləri	Müəllim üçün metodik vəsaitlər
		Fəal (interaktiv) təlimin xüsusiyyətləri, mexanizmləri, fasilitasiya qaydaları	Fənn kurikulumlarının tətbiqi çərçivəsində istifadə olunan təlim materialları
		Təlimdə iş formaları və təlim metodları	
		Taksonomiyaların təlim prosesində rolu	
	<i>Şagird şəxsiyyətin inkişafı ilə bağlı pedaqoji və psixoloji biliklərini nümayiş etdirir</i>	Dərsin qiymətləndirilməsi və təhlili	Fənn kurikulumlarının tətbiqi çərçivəsində istifadə olunan təlim materialları
		Müasir pedaqoji və psixoloji nəzəriyyələr	
		Məktəbdə tərbiyə prosesinin tənzimlənməsi	
		Sinifin effektiv idarə olunması	
Təhsildə qiymətləndirmə	<i>Şagird nailiyyətlərinin qiymətləndirilməsi və təhlili ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Valideynlərlə işin təşkili	
		Qiymətləndirmə Konsepsiyası	http://e-qanun.az/framework/16061
		Beynəlxalq və milli qiymətləndirmə	http://e-qanun.az/framework/16061
Məntiq	<i>Məntiqi təfəkkürlə bağlı biliklərini nümayiş etdirir</i>	Məktəbdaxili qiymətləndirmə	http://e-qanun.az/framework/41102 http://e-qanun.az/framework/46707
		Verbal əlaqələr, fiqurlar, fiqur əlaqələri, fiqur sayma, hərflə riyazi əməllər, ardıcılıqlar, uyğunluqlar, tərəzilər, məntiqi məsələlər, cədvəllər, funksiya və qrafiklər, kəsilmələr və çevrilmələr, qatlamalar, fiqur fırlanmaları, xətlə tamamlamalar, Fibonaççi ədədləri, operatorlar və s.	Məntiq testləri. DİM (TQDK) vəsaiti. Bakı-2015
İKT	<i>İnformasiya kommunikasiya texnologiyalarından istifadə ilə bağlı biliklərini nümayiş etdirir.</i>	Microsoft Office proqramları (Microsoft Word, Microsoft Excel, Microsoft Power-Point) Paint, İnternet axtarış sistemləri	İnformatika dərslikləri